

PwC Azerbaijan Times

20 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Fiziki şəxslərlə bağlı dəyişikliklər
- Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri
- Sadələşdirilmiş vergi
- Mənfəət Vergisi
- Dividend
- İştirak paylarının təqdim edilməsi
- İncə kapitalaşdırma
- Maliyyə sanksiyaları
- Digər müzüm dəyişikliklər



pwc

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor
arif.quliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri
elchin.mammadov@pwc.com

Aysel Süleymanova, Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
 90A Nizami küçəsi
 Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
 Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2018 PwC. Bu xəbər əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və təmliyinə dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

“Qeyri-rəsmi məlumatlara əsasən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun Milli Məclis tərəfindən qəbul edilmişdir, lakin Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanmamışdır.

Qanun layihəsində nəzərdə tutulmuş əsas dəyişiklikləri diqqətinizə çatdırmaq istərdik.

Fiziki şəxslərlə bağlı dəyişikliklər

Muzdlu işlə əlaqədar əldə edilən gəlir vergisi

2019-cu ilin 1 yanvar tarixindən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirlərinə 7 il müddətində aşağıdakı cədvəle uyğun vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur:

Vergiə cəlb edilən aylıq gəlir	Vergi dərəcəsi
8000 manatadək	0 %
8000 manatdan çox olduqda	8000 manatdan çox olan məbləğin 14%

Vergi ödəyicisinin neft-qaz və ya dövlət sektoruna aid edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının tərəfindən müəyyən olunması nəzərdə tutulmuşdur. Hal-hazırda meyarları müəyyən edən

qaydalar qəbul olunmamışdır.

Əlavə olaraq, muzdlu işləyən fiziki şəxslərin aylıq gəliri 2500 manatadək olduqda, 200 manat hissəsi gəlir vergisindən azad olunması nəzərdə tutulur. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işləyən fiziki şəxslərin aylıq 8000 manatadək gəlirləri vergidən azad olduğu üçün, bu dəyişiklik yalnız neft-qaz və dövlət sektorunda muzdlu işləyən fiziki şəxslərə şamil olunur.

Məcburi sosial sığorta

Sosial sığorta haqqında qanuna edilən dəyişikliklərə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işdən olan aylıq gəlirlərdən məcburi dövlət sosial sığorta haqqının 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı qaydada tətbiq edilməsi nəzərdə tutulur:

Gəlirin məbləği	İşçidən hesablanan sosial ayırma	İşgötürənin hesabladığı sosial ayırma
200 manatadək	3 %	22 %
200 manatdan çox olduqda	6 manat + 200 manatdan çox olan məbləğin 10 faizi	44 manat + 200 manatdan çox olan məbləğin 15%

PwC Azerbaijan Times

20 sayılı Buraxılış

Sahibkarlıq fəaliyyəti üzrə sosial sığorta haqqı

Sahibkarlıq fəaliyyəti üzrə sosial sığorta haqqı tikinti və ticarət sahələrində fəaliyyət göstərənlər üçün minimum aylıq əmək haqqının 50%-i, digər sahələrdə 25% miqdarında müəyyən edilməsi nəzərdə tutulur.

Həyat yığıcı sığortası

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığıcı sığortası üzrə işəgötürən tərəfindən sığortaçıya ödədiyi sığorta haqlarının sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin yalnız 50% çox olmayan hissəsi gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Sosial sığorta haqqında qanuna edilən dəyişikliklərə əsasən isə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığıcı sığortası üzrə ödənilən sığorta haqlarının sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50% çox olmayan hissəsi həm işəgötürən, həm də işçi tərəfindən ödənilməli olan sosial sığorta haqqından azad olunması nəzərdə tutulur.

Gəlir vergisi üzrə nəzərdə tutulmuş yeni azadolmalar və güzəştlər

- Gəlirlərin və xərclərinin uçotunu aparan, ƏDV ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;
- Qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
- Müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi;
- Vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirin 50% hissəsi;
- Müvafiq icra hakimiyyəti orqan tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirlər;
- Pərakəndə ticarət və ictimai iaşə üzrə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən büdcəyə ödəniləcək gəlir vergisinin məbləği 1 yanvar 2019-cu il tarixindən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən verginin 25%-i qədər.

Qeyri sahibkarlıq fəaliyyəti üzrə gəlirlər

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə qeyri sahibkarlıq fəaliyyəti üzrə illik gəlirlərdən 14% dərəcəsi ilə vergi tutulması nəzərdə tutulur.

Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri

Kiçik Orta Biznes (KOB) klaster şirkəti, KOB klaster iştirakçısı və Startap kimi yeni sahibkarlıq fəaliyyəti subyektləri üçün aşağıda göstərilən güzəştlərin tətbiqi nəzərdə tutulur:

- B şirkətləri”nin KOB kimi qeydiyyatda alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilməsi;
- KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilməsi;
- “KOB klasterinin iştirakçısı” tərəfindən “KOB klaster şirkəti” ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinin 7 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi;
- Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan “startapların” startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi

Sadələşdirilmiş vergi

Vergi ödəyiciləri

2019-cu ilin 1 yanvar tarixindən aşağıdakı şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olmaması nəzərdə tutulur:

- Topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxslər;
- Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər;
- İşçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər;
- Sığorta bazarının peşəkar iştirakçıları (icbari sığorta müqaviləsi üzrə xidmət göstərən sığorta agentləri istisna olmaqla);
- Vergi ödəyicisi kimi vergi orqanında uçotda olan şəxslərə xidmət göstərən şəxslər;
- Lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər (bina tikintisi fəaliyyəti istisna olmaqla).

PwC Azerbaijan Times

20 sayılı Buraxılış

“Vergi dərəcəsi”

Sadələşdirilmiş verginin dərəcəsi (müəyyən fəaliyyətlər istisna olmaqla) bütün ölkə üzrə 2 % olaraq nəzərdə tutulur.

Əlavə olaraq, muzzdlu işçi cəlb etmədən fərdi qaydada dərz, bərbər və sair xidmətləri göstərən fiziki şəxsləri üzrə sabit aylıq vergi məbləği müəyyən edilmişdir.

Mənfəət Vergisi

Yeni dəyişikliklərlə Vergi Məcəlləsinə əlavə olunan mənfəət vergisindən azadolmalar və güzəştlər

- Təhsil müəssisələri və sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaları üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla);
- Müəyyən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlara hüquqi şəxslərin nağdsız qaydada köçürmələri (mənfəətinin 10% çox olmayan həddində) - 10 il müddətində;
- Azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərinin təqdim edilməsindən əldə olunan gəlirinin 50%-i;
- Mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i;
- ƏDV ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri.

Dividend

Dividend anlayışına aşağıdakıların daxil edilməsi nəzərdə tutulur:

- Hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivin) bölüşdürülməsi;
- Səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudunda geri alınması ilə bağlı ödəmələr.

Aktivlərin təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin borclarının əvəzinin ödənilməsi dividend ödəmələrinə bərabər hesab edilərək 10% vergiyə cəlb edilməsi nəzərdə tutulur.

İştirak paylarının təqdim edilməsi

İştirak paylarının və ya səhmlərin təqdim edilməsindən gəlirin aşağıdakı kimi müəyyən edilməsi nəzərdə tutulur:

- Faktiki təqdim etmə qiyməti xalis aktivlərin mütənasib dəyərindən yuxarı olduqda – faktiki təqdim etmə qiyməti ilə nominal dəyəri (səhmlər və ya iştirak payı yuxarı qiymətə alınmışdırsa – faktiki satınalma qiyməti) arasındakı fərq;

- Faktiki təqdim etmə qiyməti xalis aktivlərin mütənasib dəyərindən aşağı olduqda – alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nominal dəyəri (səhmlər və ya iştirak payı yuxarı qiymətə alınmışdırsa – faktiki satınalma qiyməti) arasındakı fərq.

İncə kapitalaşdırma

Bank və kredit təşkilatları olmayan şəxslər tərəfindən xaricdən alınan borcların xalis aktivlərdən 2 dəfə çox olan hissəsi üzrə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu məhdudiyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara şamil edilmir.

Maliyyə sanksiyaları

Dəyişikliklərə əsasən, vergi qanunvericiliyinə əməl etmə səviyyəsinin gücləndirilməsi məqsədilə tətbiq edilən cərimələrin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır. Onlardan mühüm hissəsini diqqətinizə çatdırırıq:

- Pul vəsaitinin 1 000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1 000 manatdan çox olan hissəsinin 10%-i (öncə 5%-i), il ərzində belə hala təkrar yol verdikdə 1 000 manatdan çox olan hissəsinin 20%-i (öncə 10%-i) miqdarında;
- “FATCA”, “CRS” tipli analoji hesabatların müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə institutlarına – 10000 (öncə 1000) manat məbləğində;
- Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə - təqvim ili ərzində belə hala 1-ci dəfə yol verdikdə 1000 manat, 2-ci dəfə 3000 manat, 3 və daha artıq hallarda isə 6000 manat məbləğində;

PwC Azerbaijan Times

20 sayılı Buraxılış

- Əmək müqaviləsi olmadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edildikdə belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində;

- Mühəsibat uçotunu məcburi qaydada elektron formada aparmalı olan şəxslər tərəfindən verginin (o cümlədən ödəmə mənbəyində verginin) azaldılması və ya yayındırılması, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25%-i (öncə 50% müəyyən edilmişdir) miqdarında;

Əlavə olaraq Vergi Məcəlləsinə aşağıdakı yeni maliyyə sanksiyaları əlavə olunması nəzərdə tutulmuşdur:

- Malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10%, ikinci dəfə yol verdikdə 20%, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında;

- Nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10%, ikinci dəfə yol verdikdə 20%, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında;

- Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6%-i miqdarında.

Digər mühüm dəyişikliklər

- Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarların çıxış etməsi nəzərdə tutulur;

- Fiziki şəxs olan istehlakçılar tərəfindən ticarət və ictimai işə fəaliyyəti göstərən şəxslərdən aldıkları mallara görə ödənilmiş ƏDV-nin qaytarılması, nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% nəzərdə tutulur;

- Azərbaycanda istehsal olunan siqaretlər və siqarlar üzrə aksiz vergisi artırılmış, alkoqollu və alkoqolsuz energetik içkilər, habelə elektron siqaretlər üçün maye üzrə aksiz vergisi dərəcəsi müəyyən edilməsi nəzərdə tutulur;

- Azərbaycana idxal olunan minik avtomobillərinə aksiz vergisi 1.5 dəfədən artıq qaldırılması, sıxılmış qazla işləyənlərdən başqa idxal olunan digər avtobuslara mühərrikin hər kubsantimetrinə görə 2 manatdan 10 manatadək aksiz vergisinin tətbiqi nəzərdə tutulur.